

# PEDAQOGİKA-PSİKOLOGİYA

Ceyhun Aliyev  
ADU

## İNKARLIĞA DİL KATEQORİYASI KİMİ PSİKOLİNQVİSTİK YANAŞMA

*Açar sözlər: inkarlıq, psixolinqviştika, alt struktur, üst struktur, hissi təcrübə*

*Keywords: negation, psycholinguistic, deep structure, surface structure, sensor practice*

*Ключевые слова: отрицание, психолингвистика, глубинная структура, поверхностная структура, сенсорный опыт*

İnkarlıq dil kateqoriyası kimi əsasən funksional-semantik aspektdən öyrənilmişdir. Dilçilikdə psixoloji cərəyanın görkəmli nümayəndəsi J.Qinken inkarlıq mütqavimət hissinin və ya pozitiv tərəfə münasibətdə qadağan, rədd düşüncəsinin ifadəsi kimi baxır, onu “insan psixikasının xalis subyektiv vəziyyəti” kimi qiymətləndirir. Psixoloji cərəyanın O.Yaspersen, H.Suit, V.Havers kimi nümayəndələri isə inkarlıq mütqavimət, hətta ikrəh hissi ilə bağlayırlar. J.Maruzo inkar formalarının işlədilməsini özünütəsdiq akti kimi mənalandırır. Alman dilçisi V.Delbürk inkarlıq gözlənilənlə ümumiyyətlə mümkün olmayan arasında ziddiyət işarəsi hesab edir. H.Paulun fikrincə inkarlıq sadəcə olaraq o deməkdir ki, danışanın iki təsəvvür arasında əlaqə yaratmaq cəhdini baş tutmur. Alman dilçisi V.Havers isə öz ideya sələfi Spitsbartın ardınca gedərək affektivliyi inkarlıq kateqoriyasının meydana çıxmasının əsas mənbəyi hesab edir [1, s.8]. İnkarlığın mahiyyəti ilə bağlı daha geniş yayılmış tərif E.İ.Şendels tərafından verilmişdir: ”Bir dil kateqoriyası kimi inkarlıq müəyyən dil vasitəlerinin köməyi ilə anlayışlar arasında neqativ əlaqələri eks etdirir” [1, s.12]. İnkarlıq kateqoriyasının affektiv başlanğıca malik olması məsələsi digər dilçilər tərafından də qeyd olunmuşdur. Onlar emfazanı inkar cümləsinin daxili strukturunun əlavə konstitutenti hesab etmişlər. V.M.Vinoqradov, V.A.Trofimov, E.Mubareva inkarın təsdiqlə müqayisədə daha emosional xarakterə malik olduğunu qeyd edir, psixoloji anlamı əsas götürərək inkarı affektiv kateqoriya kimi tədqiq etmişlər.

İnkarlıqla affektivlik arasındaki əlaqəyə fərqli cəhətdən yanaşmağı tövsiyyə edən prof. Sərxan Abdullayev yazar: ”Bizcə inkarlıqla affektivliyin əlaqəsi məsələsinə başqa nöqtəyi-nözərdən yanaşmaq daha doğru olar. Məsələ belə qoyulmalıdır ki, real nitqdə inkarlıq kateqoriyası təsdiqə nisbətən daha güclü üslub potensialına, bununla da daha böyük psixoloji feallıq əmsalına malik olur. Burada linqvis-

tic baxımdan qeyri-adi heç nə yoxdur. Bu, inkarlığın “sıfır” əlamətli təsdiqliyə nisbətən müəyyən qrammatik göstəricilərə, sahə fiqurlarına malik olması ilə şərtlənir. İnkar cümlənin tam bir silsilə qüvvətləndirmə vasitələrinə malik olması da onun əlamətsiz üzv olan təsdiqə nisbətən daha güclü üslubi potensiala, ekspressiv perspektivlərə malik olduğunu bir daha təsdiq edir. Görünür, dildə belə bir ümumi qanuna uyğunluğu qəbul etmək lazımdır ki, əlamətli tərəf “sıfır” tərəfə nisbətən daha fəal və “görünən” ifadə şəkli kimi dərk olunur ki, bu da real nitq prosesində nisbi emosional-ekspressiv variantlaşma imkanı yaradır” [1, s.11]. Azərbaycan dilçiliyində inkarlıq kateqoriyasının tədqiq məktəbinin əsasını qoyan prof. S. Abdullayev inkarlıq kateqoriyasına belə bir tərif vermişdir: “İnkarlıq bir dil kateqoriyası kimi məfhüm və fikirləri ifadə edən söz, söz birləşmələri və cümlələrin müəyyən pozitiv əlaqələrə uyğun gəlməməsini ifadə edir”[1, s.12].

Hesab edirik ki, qeyd olunan aspektən yanaşma inkarlıq haqqında tam təsəvvürün yaranması üçün yetərli deyildir. Psixolinqvistik hadisə kimi inkarlığın psixoloji mahiyyətini açmaq, müxtəlif psixoloji aspektlərdən təhlil etmək fərqli elmi nəticəyə gəlmək imkanı yaradır.

İnkarlıq psixolinqvistik aspektən yanaşmaq üçün biz N.Xomskinin transformasiyon qrammatika nəzəriyyəsinə, onun alt və üst struktur anlayışlarına əsaslanmağı vacib bildik. Hissi-perseptiv təcrübə insan təfəkkürü üçün istinad nöqtəsi, obyektiv gerçəkliyi dərk etmə vasitəsidir. İnsan əksər hallarda hissi-perseptiv təcrübəyə əsaslanaraq cisim və hadisələri dərk edir, ətraf ələmə uyğunlaşır. Hesab edirik ki, təsdiq cümləsində hissi-perseptiv təcrübədən ibarət olan alt struktur (görmə, eşitmə, taktıl duyğular və sinir sistemində hifz olunan başqa sensor representasiyalar) üst struktur elementi olan söz, işarə, simvol və s. vasitələrə uyğun olduğu üçün tamamlanır. İnkar cümlələrdə isə bu proses baş vermir. Yəni, inkarın hissi təcrübəsi olmadığı üçün üst struktur fərqli hissi təcrübə verir. Ona görə də onu tamamlamaq üçün əlavə arqumentə ehtiyac duyulur.

İnsan ünsiyyət zamanı məqsəd və istəyinə uyğun olaraq ünsiyyətə girir. Yəni o istəmədiklərini deyil, istədiklərinin ifadə edir. Məsələn, mağazaya daxil oludquda biz satıcıdan bizi lazımlı olmayanları yox, lazımlı olanları soruşurq. İnsan təfəkkürü təsdiqlə tamamlanır və təsdiqdə harmoniya tapır. İnsan ağılı həmişə gərginlik situasiyasından harmonik situasiyaya doğru hərəkət edir.

Deməli, inkarda mənanın anlanılması zamanı üst struktur alt struktura uyğun gəlmir, yəni transformasiya oluna bilmir. Alt strukturla üst struktur arasında uyğunluq üçün arqument axtarılır, “yox”un, inkarın izahı axtarılır. Təsdiq cümlələrdə isə alt strukturla üst struktur arasında uyğunluq olduğu üçün əlavə arqumentə, əsalandırılmağa ehtiyac qalmır.

İnsan ətrafında olan əşyaları, cisim və hadisələri onların fəaliyyəti, təyinatı ilə əlaqələndirir. Məsələn, saatın fəaliyyəti, onun dayanması ilə yox, işləməsilə mağaza bağlı yox, açıq olması və alıcıya xidmət etməsi ilə səciyyələnir. Bu mənada alt strukturdə işlək vəziyyətdə olan saat yaxud alıcıya xidmət edən mağaza obrazı var. Üst strukturdə həmin obrazə adekvat obraz yaranırsa gərginlik yaranır onun yaranmaması üçün arqument axtarılır. Deməli, inkarlıq həm də psixolinqvistik kateqoriya kimi alt strukturla üst struktur arasındaki uyğunsuzluğu ifadə edir. Təsdiqdə alt struktur üst struktura transformasiya olunur. İnkarda isə bu bas-

vermir, yəni mətnin anlanılması zamanı üst strukturlar alt strukturlara transformasiya oluna bilmir. Əslində inkarlıq özü bir kateqoriya kimi təsdiq xidmət etmək üçündür, sadəcə olaraq dələyi şəkildə. “Əhməd evdə yoxdur” cümləsində məqsəd Əhmədin evdə olmalı olduğu halda evdə olmadığını bildirir. “Aydın kitab oxumur”, “Hələ səhər deyil” “Marsda həyat yoxdur”, “Qarabağı unutma” kimi cümlələri oxuduqda, gördükdə və ya eşitdikdə biz onları hissi idrakda olduğu kimi təsəvvür edə bilmirik. Bildiyimiz kimi, insanın hissi təcrübəsi beyinin daha çox sağ, nitq fəaliyyəti isə beynin sol yarımkürələr qabığının fəaliyyəti ilə bağlıdır. Bu mənada nitqlə ifadə olunan “Aydın kitab oxumur” fikrinin hissi təcrübədə uyğun vəziyyəti yoxdur. Hissi təcrübədə “Aydının kitab oxumaması” adlı bir vəziyyət olmur. Belə ki, Aydının kitab oxumaması o deməkdir ki, o hansısa bir başqa işlə məşğuldur. Aydının kitab oxumur fikrini eşitdikdə hissi idrakımız dərhal beynimizdə onun kitab oxumursa, onda Aydının hər hansı başqa bir vəziyyətdə olduğunu, başqa bir işlə məşğul olmasını canlandırır. Yəni, Aydının ya söhbət edir, ya namaz qılır, ya nahar edir və s. İnsan psixikası hiss təcrübəyə istinad var. Hissi təcrübəmiz duyğu və qavrayış vasitəsilə gerçəkləşir. Ona görə də inkarlılığı şüuraltı səviyyədə, N.Xomskinin anlayışları ilə ifadə etsək alt strukturda təsəvvür etmək mümkün deyil. İnkarlıq yalnız dil kateqoriyasıdır və onun hissi təcrübəsi olmadığı üçün gerçəklilik deyil.

Təsdiqdə üst struktura daxil olan sözün, fikrin alt strukturda müvafiq hissi təcrübəsi var. Məsələn, “İt pişiyi qovur” cümləsi təsəvvürümüzdə itin pişiyin ardınca qaçması asossasiyasını yaradır. “İt pişiyi qovmur” cümləsinin isə təsəvvürümüzdə yaratdığı obraz itin ya yaması, ya yal yeməsi, ya hürməsi, ya da yerində dayanması asossasiyalarıdır. Yəni, “it pişiyi qovmur” cümləsinin hissi təcrübəsi olmadığı üçün psixikada adekvat obrazı yaranmır.

Leksik səviyyədə inkarlıqın eksplisit və implisit formalarından istifadə olunur. Dialoji nitqdə implisit inkarlıq vasitəli yolla, təsdiqlik prizmasından təqdim edilmiş olur. Azərbaycan dilində olan eksplisit və implisit ifadələrin müqayisəli şəkildə apardığımız təhlil əsasında göldiyimiz nəticə belədir ki, Azərbaycan dilində şifahi nitqdə implisit inkarlıqdan daha çox istifadə olunur. Bu cəhət ilk növbədə mədəniyyət, etnik psixoloji xüsusiyyətləş sərtlənir. Belə ki, Azərbaycan mədəniyyəti ənənəvi mədəniyyət kimi qrup həyatına, qrup daxilində münasibətlərin daima qorunub saxlanmasına maraq göstərir. Bu da mədəniyyətimizin daha çox kollektivist yönümlü yaxud da amerikan psixoloqu S.Hollun təsnifatına əsasən yüksək kontekstli mədəniyyətə mailk olması ilə bağlıdır [8, s.258]. Ona görə də münasibətləri qorumaq, ünsiyyət saxlamaq daha zəruri olduğu üçün inkarlığın eksplisit yox daha çox implisit formasından istifadə olunur. Şifahi xalq ədəbiyyatı janrı kimi lətifələrdə öz əksini tapan implisit inkarlıq nümunələrində bəziləri ilə tanış olaq. Məsələn, Molla Nəsrəddinin örökən əhvalatı. Molla Nəsrəddin, eşşəyi üçün örökən istəyən qonşusuna “Vallah, örökənin üstünə arvad bugda sərib” cavabını verir [3, s.239]. Burada, Molla Nəsrəddinin örökən istəyən qonşusuna “yox” deməsi yəni örökəni ona verməməsi implisit formada ifadə olunmuşdur. Çünkü ki, mollanın “arvad örökənin üstünə bugda sərib” deməsi, onun qonşuya örökəni vermək istəməməsi deməkdir. Başqa bir lətifədə tacir, mollaya borc verdiyi pulunu geri almaq üçün mollanın qapısına gelir. Mollanın oğlu deyir:

– Bax, o qapımızdakı daşı görürsən? O daş çiçək açanda zəhmət çək, gəl pulunu apar [3, s.113].

Qeyd olunan folklor nümunələri göstərir ki, qrup həyatına verilən əhəmiyyət, insanlarla münasibəti, sosial əlaqəni saxlamağa olan sosial tələbat əksər hallarda inkarlığın implisit (gizli) formasından istifadə olunmasını zəruri etmişdir.

İnkarlıq kateqoriyasına dil parametri kimi presuppozisiya aspektindən yanaşmaq maraqlı nəticələr əldə etməyə imkan verir. Presuppozisiya - danışq aktında hər hansı söyləmin gerçəkliyə münasibətini, onun müəyyən obyektiv gerçəkliyi əks etdirməsidir. F.Veysəlov qeyd edir ki, cümlənin məzmunu dilxarici situasiyanın şərtlərinə uyğun gəlirsə, deməli, biz presuppozisiyadan danışa bilərik [2, s.401]. Onun fikrinə görə deyilən fikrin gerçəkliyə uyğun gəlməsi və inkarlığa dair qeyri-həssaslıq presuppozisiyanın əsas şərtləridir və yalnız təsdiqdə deyilən cümlələrə aid edilir. Presuppozisiya həmişə danışanın, müəllifin cümlədə verilən məlumatata münasibətidir və real gerçəkliyi əks etdirir. Danışq məqamı və danışığın baş verdiyi anda əhatə və kontekst presuppozisiyanı şərtləndirən əlamətlər sayıyla bilər. İnkarlıq, dil parametri kimi presuppozisiya aspektindən təhlil etdikdə belə qənaəət gəlmək olur ki, inkar cümləsində cümlənin məzmunu dilxarici situasiyaya uyğun gəlmir. Ona görə də F.Veysəlovun qeyd etdiyi kimi inkar cümlələrdə presuppozisiya olmur. Məsələn, “İt pişiyin dalınca qaçmir” cümləsi dilxarici situasiyaya uyğun deyil. Yəni, itin pişiyin dalınca qaçmaması məlum olsa da, dilxarici situasiya ilə söyləmin gerçəkliyi arasında uyğunsuzluq var. Hissi təcrübədə itin pişiyin dalınca qaçmaması faktı təsəvvür edilə bilmir. Yəni, əgər it pişiyin dalınca qaçmırsa onda o ya yal yeyir, ya uzanıb, ya baxır, ya hürür, ya hər hansı bir başqa vəziyyətdədir. Beləliklə, belə qənaəət gəlirik ki, təsdiqdən fərqli olaraq inkarlıq hissə təcrübəyə malik deyil. Yəni, təsdiqlik hissə təcrübə ilə bağlı olduğu halda inkarlıq belə bir təcrübəyə malik deyil, dilxarici şəraitə uyğun olmur yalnız, dil təcrübəsinə əsaslanır.

Məlum olduğu kimi dil təfəkkürlə, nitqlə vəhdət təşkil edir. Bu mənada xalqların təfəkkür fərqləri onların öz dillərində inkarlıq kateqoriyasının tutduğu yerdən və ondan istifadə intensivliyindən asılıdır. İnkarlıq kateqoriyasını müqayisəli-tipoloji planda tədqiq edən S.Abdullayev yazar ki, real nitqdə inkarlıq kateqoriyası təsdiqə nisbətən daha güclü üslub potensialına, bununla da daha böyük psixoloji fəaliq əmsalına malik olan çoxəlamətlili inkarlıq qısamüddətli hafızədə mövcud olan hər bir informasiyanın təhlil edilməsini və əsaslandırılmış “yox” cavabının verilməsini zəruri edir. Heç şübhəsiz, bu qədər koqnitiv, emosional-iradi əməliyyatların aparılması insandan düşünmək, enerji itkisi tələb edir. İnsan orqanizmi, o cümlədən beyin öz enerjisini maksimum dərəcədə qənaəət sərf etməyə, daima onu qorumağa çalışır. Bu qədər gərgin işləməkdən, bir kalmə “hə” cavabını verməklə enerji sərfinin qarşısı alınır. Ona görə də “hə” demək həm sosial-psixoloji, həm də neyro-fizioloji planda “yox” deməkdən daha asandır.

Təsdiqlik-inkarlıq polyar qarşılaşdırmasında təsdiq qütb qarşılaşdırmanın əlamətsiz, inkarlıq qütbü isə əlamətlü üzv kimi çıxış edir. Ümumiyyətlə, real informasiya axtarışı pozitiv əlaqəni aramaq istiqamətində gedir, insanın aktual marağı müəyyən praqmatik uyarlıq, “estetik mənəafe” baxımından müsbət obrazlı, daha intensiv keyfiyyət və kəmiyyət həddini keçmək, məhz həmin obrazı əsas götürmək məntiqi ilə inkişaf edir. Biz qadınları çirkinliyinə görə deyil, gözəlliyyinə görə, kitabı maraqsızlığına görə deyil, maraqlı olmasına görə, çiçəkləri solarlığına görə deyil, təzə-tərliyinə görə müqayisə edirik [1, s.153].

Amerikan psixoloqu Deyl Karnegi öz həmvətənlilərinə “yox” deməyi öyrətdiyi halda, yüksək kontekstli mədəniyyət daşıyıcıları tərəf müqabiliniə “yox” deməkdən uzaq olmayı tövsiyə edir. Məsələn, ailə şənliyinə dəvət almış kollektivist vaxtı və imkanı olmasa da belə heç vaxt “vaxtım yoxdur, gələ bilməyəcəyəm” demir, münasibəti saxlamaq xatırınə, özünü çətin vəziyyətə salaraq məclisədə iştirak edir. Kollektivistlər üçün “yox” demək onu eşitmək və qəbul etmək qədər çətinidir. “Yox”, “bəli” ilə müqayisədə daha çox iradi keyfiyyəti özündə ehtiva edir. İnsan iradəsi “hə” də deyil, özünü “yox” da daha çox biruza verir. Elə tənqididə təfəkkür də “bəli”də yox, “xeyr” cavabında daha çox təzahür edir.

İnsan fəaliyyəti daima qərar qəbulu ilə müşayət olunur. Hər bir fəaliyyət nəticə etibarı ilə müəyyən qərarın qəbul edilməsi ilə nəticələnir və onunla da başlayır. Qərar qəbulu prosesi məsələ ilə bağlı hafızədə mövcud olan məlumatların təhlil və tərkib edilməsi ilə müşayət olunur. Amerikan psixoloqu Sternberqin eksperimentləri göstərir ki, qərar qəbuluna gedən vaxt, qısamüddətli hafızədə olan məlumatların sayından asılıdır. Yəni qısamüddətli hafızədə məlumat nə qədər çox olarsa qərar qəbulu prosesi də bir o qədər çox vaxt aparır. Çünkü, beyin qısamüddətli hafızədə olan hər bir informasiyanın təhlilinə 40 milli saniyə vaxt sərf edir [4, s.323]. Deməli, sıfır əlamətlə təsdiq cümləsi üçün, yəni “hə” demək üçün hafızədə olan informasiyanı o qədər də emal etməyə ehtiyac yoxdur. “Təsdiqə nisbətən daha güclü üslub potensialına, bununla da daha böyük psixoloji fəallıq əmsalına” malik olan çoxəlamətlili inkarlıq qısamüddətli hafızədə mövcud olan hər bir informasiyanın təhlil edilməsini və əsaslandırılmış “yox” cavabının verilməsini zəruri edir. Heç şübhəsiz, bu qədər koqnitiv, emosional-iradi əməliyyatların aparılması insandan düşünmək, enerji itkisi tələb edir. İnsan orqanizmi, o cümlədən beyin öz enerjisini maksimum dərəcədə qənaəət sərf etməyə, daima onu qorumağa çalışır. Bu qədər gərgin işləməkdən, bir kalmə “hə” cavabını verməklə enerji sərfinin qarşısı alınır. Ona görə də “hə” demək həm sosial-psixoloji, həm də neyro-fizioloji planda “yox” deməkdən daha asandır.

Beləliklə, biz inkarlıq kateqoriyasına psixolinqvistik aspektindən yanaşmış, onu daha çox dilin və ya psixikanın alt strukturla üst struktur arasındaki uyğunsuzluğunu ifadə edən, dilxarici şəraitə uyğun gəlməyən, müvafiq hissə təcrübəyə malik olmayan, yalnız dil gerçəkliyini əks etdirən psixolinqvistik kateqoriya hesab edirik.

#### Ədəbiyyat

- 1.Abdullayev S.Ə. Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası. Bakı, “Maarif” nəşriyyatı, 1998.-279 s.
- 2.Veysəlli F.Y. Dilçiliyi giriş. Dərs vəsaiti.-Bakı: Mütərcim, 2017-456 s.
- 3.N.Xomski. Dil və təfəkkür. İngilis dilindən tərcümə. Bakı, 2006,152 s.
- 4.Molla Nəsrəddin lətifələri. Bakı, “Öndər nəşriyyatı”, 2004, 204 s.
- 5.Аткинсон Р. Л., Аткинсон Р.С. Введение в психологию.СПб, 2007.816 с.
- 6.Дилтс Роберт. Моделирование с помощью НЛП. СПб, 2008.-288с.
- 7.Дилтс Роберт. Фокусы языка. Изменений убеждений с помощью НЛП. СПб, Питер,2013.-256 с.
- 8.Мацумото Дэвид. Культура, психология, личность, 2007, 668 стр.

## **Summary**

### **Psychological approach of negation as a language category**

The article reflects the foreign and Azerbaijani linguists' views and opinions about the category of negation. N.Chomsky points out from the context of the theory of "Transformational Grammar" that negation expresses incompatibility between deep structure and surface structure. From psychological aspect the negation is not reliable for the non-linguistic sphere and not having relevant sensor practice but expressing of language reality is shown.

## **Резюме**

### **Психолингвистический подход к категории отрицания**

В статье раскрываются идеи зарубежных и азербайджанских лингвистов относительно категории отрицания. Исходя из контекста теории Н.Хомского «Трансформационная грамматика», категория отрицания выражает противоречие между глубинными и поверхностными структурами. Анализируя отрицание с психолингвистической точки зрения, автор приходит к выводу, что категория отрицания - это языковая реальность, лишенная чувственного опыта.